



SolConeX divar rozetkəsi, 16 A

Sıra 8570/11

AZ

AZ



Mündəricat

1	Ümumi məlumatlar	3
1.1	İstehsalçı	3
1.2	Təlimatlar haqqında məlumat	3
1.3	Digər sənədlər	3
1.4	Standartlar və qaydalara uyğunluq	3
2	Simvolların izahı	4
2.1	Təlimat kitabçasındakı simvollar	4
2.2	Xəbərdarlıq göstərişi	4
2.3	Cihazdakı rəmlər	5
3	Təhlükəsizlik göstərişləri	5
3.1	Əməliyyat təlimatlarının saxlanması	5
3.2	Kadrların ixtisaslaşması	5
3.3	Təhlükəsiz istifadə	5
3.4	Əlavə və dəyişikliklər	6
4	Funksiyaların və qurğuların strukturu	6
4.1	Funksiyası	6
5	Texniki məlumatlar	7
6	Daşınma və saxlama	9
7	Montaj və quraşdırma	10
7.1	Ölçülər/montaj ölçüləri	10
7.2	Montaj/sökmə, istifadə mövqeyi	12
7.3	Quraşdırma	13
8	İşə salma	15
9	Fəaliyyət	15
10	Texniki qulluq, xidmət və təmir	16
10.1	Texniki qulluq	16
10.2	Xidmət	16
10.3	Təmir	16
10.4	Geriyyə qaytarma	17
11	Təmizləmə	17
12	Utilizasiya	17
13	Aksessuarlar və ehtiyat hissələri	17

1 Ümumi məlumatlar

1.1 İstehsalçı

R. STAHL Schaltgeräte GmbH
Am Bahnhof 30
74638 Waldenburg
Almaniya

Tel.: +49 7942 943-0
Faks: +49 7942 943-4333
İnternet: www.r-stahl.com
E-Mail: info@stahl.de

1.2 Təlimatlar haqqında məlumat

İdentifikasiya nömrəsi: 268145 / 8570638300
Nəşr nömrəsi: 2017-07-19·BA00·III·az·07
Disk versiyası: aid deyil
Proqram versiyası: aid deyil

Orijinal təlimat kitabçası ingilis dilindədir.
Bu bütün hüquqi şəraitlərdə qanuni əsasə malikdir.

1.3 Digər sənədlər

• Texniki pasport fişlər SolConeX & CES
Digər dillərdə olan sənədlər üçün, www.r-stahl.com saytına baxın.

1.4 Standartlar və qaydalara uyğunluq

Sertifikatlar və Avropa Birliyi Uyğunluq Bəyannaməsi: www.r-stahl.com saytına baxın.
Cihaz IECEx-buraxılışına malikdir. Sertifikat üçün IECEx ana səhifəsinə baxın:
<http://iecex.iec.ch/>
Digər milli sertifikatlar aşağıdakı linkdən yüklənə bilər:
<https://r-stahl.com/en/global/products/support/downloads/>.

AZ

2 Simvolların izahı

2.1 Təlimat kitabçasındaki simvollar

Simvol	məna
	Cihazdan istifadə etmək üçün məsləhətlər və tövsiyələr
	Ümumi təhlükə
	Partlayıcı atmosferdən yarana bilən təhlükə
	Elektrik gərginliyi daşıyan hissələr vasitəsilə yarana bilən təhlükə



2.2 Xəbərdarlıq göstərişi

Layihənin və fəaliyyət riskinin minimuma endirilməsi üçün xəbərdarlıqlara mütləq əməl edin. Xəbərdarlıqlar aşağıdakı kimi qurulmuşdur:

- Sıqnal sözü: TƏHLÜKƏ, XƏBƏRDARLIQ, DİQQƏT, GÖSTƏRİŞ
- Risk və zərərin növü və mənbəyi
- Təhlükənin nəticələri
- Təhlükə və ya zərərin qarşısını almaq üçün qarşı tədbirlərə əl atmaq

	TƏHLÜKƏ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələnir.
	XƏBƏRDARLIQ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələne bilər.
	DİQQƏT
	İnsanlar üçün təhlükə Təlimatları yerinə yetirməməsi insanlar üçün kiçik xəsarət ilə nəticələne bilər.
GÖSTƏRİŞ	
Əmlak zərərinin qarşısını almaq Təlimatın yerinə yetirilməməsi avadanlıq və/və ya onun ətrafına zərər verə bilər.	

2.3 Cihazdakı rəmlər

Simvol	məna
 <small>17055E00</small>	Hal-hazırda qüvvədə olan direktivə uyğun CE işarəti.
 <small>02198E00</small>	Cihazı partlayış imkanlı sahələr üçün qaydaya əsasən sertifikatlaşdırıb.

3 Təhlükəsizlik göstərişləri

3.1 Əməliyyat təlimatlarının saxlanması

- Təlimatları diqqətlə oxuyun.
- Cihazın quraşdırılma yerində əməliyyat təlimatlarını saxlaya bilərsiniz.
- Bağlanacaq cihazların müvafiq sənədlərinə və əməliyyat təlimatlarına diqqət edin.

3.2 Kadrların ixtisaslaşması

Bu əməliyyat təlimatında təsvir olunan fəaliyyətlər üçün müvafiq ixtisaslı mütəxəssis lazımdır. Bu, xüsusilə aşağıdakı sahələr üçün doğrudur

- Konfigurasiya
- Cihazın montajı/sökülməsi
- (Elektrik) quraşdırma
- İşə salma
- Texniki qulluq, təmir, təmizləmə

Bu fəaliyyətləri həyata keçirən mütəxəssislər müvafiq milli standartlar və qaydalara aid olan, bilik səviyyəsinə malik olmalıdırlar.

Partlama potensialı sahələrdə fəaliyyət üçün daha çox bilik tələb olunur! R. STAHL, aşağıdakı standartlarda təsvir olunan bir bilik səviyyəsi tövsiyə edir:

- IEC/EN 60079-14 (elektrik sistemlərinin dizaynı, seçilməsi və quraşdırılması)
- IEC/EN 60079-17 (elektrik sistemlərinin yoxlanması və texniki qulluq)
- IEC/EN 60079-19 (avadanlıqların təmiri, təmir və yenidən qurulması)

3.3 Təhlükəsiz istifadə

Montajdan əvvəl

- Bu təlimat kitabçasında təhlükəsizlik təlimatlarını oxuyun və diqqət edin!
- Bu təlimat kitabçasının məzmununun məsul şəxs tərəfindən tamamilə başa düşülməsini təmin edin.
- Cihazı nəzərdə tutulduğu kimi və yalnız səlahiyyətli məqsəd üçün istifadə edin.
- Cihazın texniki məlumatları ilə əhatə olunmayan istismar şərtləri üçün R. STAHL Schaltgeräte GmbH-a müraciət edin.
- Quraşdırmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Cihazın yanlıq və ya yolverilməz istifadəsindən, eləcə də bu təlimatlara riayət edilməməsindən qaynaqlanan zərərlər üçün heç bir məsuliyyət daşınmır.



Quraşdırma və montaj zamanı

- Quraşdırma və montaj yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" bölməsinə bax).
- Cihazı yalnız etiketinə görə uyğun olan zonalarda quraşdırın.
- Quraşdırma və fəaliyyət zamanı cihazın tip və məlumat etikerlərində spesifikasiyalara (xarakterik dəyərlər və əməliyyat şərtlərinin ölçülməsi) baxın.
- Quraşdırmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.


İşə salma, texniki qulluq və təmir

- İşə salma və texniki qulluq yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" bölməsinə bax).
- İşə salmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Yalnız bu əməliyyat kitabçasında göstəriləni kimi təmir işləri aparın.

3.4 Əlavə və dəyişikliklər

	TƏHLÜKƏ Cihazda dəyişiklik və transformasiya səbəbindən partlayış riski! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnenə. <ul style="list-style-type: none">• Cihazı modifikasiya etməyin və ya dəyişdirməyin.
	Dəyişikliklər və modifikasiyalar nəticəsində yaranan zərərlər üçün heç bir öhdəlik və zəmanət yoxdur.

4 Funksiyaların və qurğuların strukturu

	TƏHLÜKƏ Yanlış istifadə səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnenə. <ul style="list-style-type: none">• Cihazı yalnız bu təlimatda göstərilən istifadəyə uyğun olaraq istifadə edin.• Cihazı yalnız adı çəkilmiş istifadə məqsədinə uyğun olaraq istifadə edin.
---	--

4.1 Funksiyası

Divar rozetkəsi 8570/11 partlayışa davamlı elektrik avadanlıqlarıdır. Portativ və dayanıqlı elektrik avadanlıqlarını birləşdirmək və potensial partlayıcı atmosferlərdə kabellər və ya sxemləri birləşdirmək üçün istifadə olunur.

Zonalar 1, 2, 21 və 22-də təhlükəli sahələrdə istifadə üçün sertifikatlaşdırılmışdır.

5 Texniki məlumatlar

Partlayışdan müdafiə

Qlobal (IECEX)

Qaz və toz	IECEX PTB 05.0023 Ex db eb IIC T6 Gb Ex db eb ia IIC T6 Gb Ex tb IIIC T80°C Db
------------	---

Europa (ATEX)

Qaz və toz	PTB 03 ATEX 1227 ⊕ II 2 G Ex db eb IIC T6 Gb ⊕ II 2 D Ex tb IIIC T80°C Db
Xüsusi təhlükəsiz köməkçi kontaktlar olan xüsusi versiya	⊕ II 2 G Ex db eb ia IIC T6 Gb

Arayış və sertifikatlar

Sertifikalar	IECEX, ATEX, Braziliya (INMETRO), Kanada (CSA), Qazaxıstan (TR), Rusiya (TR), Ukrayna (TR), ABŞ (FM), Belarus (TR)
--------------	--

Texniki məlumatlar

Elektrik məlumatlar

Nominal əməliyyatın gərginliyi	
Əsas kontaktor	8570/11-3.. : max 500 V AC/max 110 V DC 8570/11-4.. : max 690 V AC/max 110 V DC 8570/11-5.. : max 690 V AC/max 110 V DC
Köməkçi kontaktorlar	max. 500 V AC/max. 110 V DC
Tezlik	0 ... 60 Hz (frekanslarda >100 Hz azaldılması üçün 12 A)
Gərginlik həddi	-10 ... +10 %
Nominal çalışma cərəyanı	
Əsas kontaktor	16 A
Köməkçi kontaktorlar	maksimum. 6 A
İstifadə kateqoriyası	AC 3: 690 V/16 A DC 1: 110 V/16 A

Texniki məlumatlar

Nominal çalışma gücü	<p>Əsas kontaktor</p> <p>4 kVatt: 220 V/230 V/240 V 7,5 kVatt: 380 V/400 V/415 V/500 V 11 kVatt: 600 V/690 V</p> <p>Köməkçi kontaktorlar</p> <p>AC-15: 500 V, max. 1250 VA AC-15: 230 V, max. 1380 VA AC-12: 500 V, max. 3000 VA DC-13: 110 V, 110 W</p>
İzolyasiya gərginliyi	<p>8570/11-3.. : 550 V 8570/11-4.. : 750 V 8570/11-5.. : 750 V</p> <p>Köməkçi kontaktorlar 550 V</p>
Fitil qoruyucu	
istilik qorunması olmadan	16 A gG
istilik qorunması ilə	35 A gG
Mühit şərtləri	
Mühit temperaturu	-30 ... +55 °C İstək üzrə -50 °C (silikon yağ ilə daxili yağlama)
Mexaniki məlumatlar	
Qütblərin sayı	1 P+ N + $\frac{1}{2}$, 2 P + $\frac{1}{2}$, 3 P + $\frac{1}{2}$, 3 P + N + $\frac{1}{2}$
Köməkçi kontaktorlar	2 opsional köməkçi kontaktorlar (EİN . yanılı, AUS - sönülü)
Şalter qulpu	0- və I-mövqələrində bağlana bilir
Material	
Korpus	Poliamid, şüşə lifi gücləndirdi
Qoruma növü	IP66 IEC/EN 60529 uyğun olaraq
Birləşdirmə növü	vint mənğənəsi
Bağlantı mənğənəsi	
Əsas kontaktor	<p>tək simli 2 x 1,5 mm² ... 6 mm² nazik məftilli 2 x 1,5 mm² ... 4 mm² Ucluqlu nazik məftilli 2 x 1,5 mm² ... 4 mm²</p>
Köməkçi kontaktorlar	2 x 0,5 ... 2,5 mm ² tək məftilli/nazik məftilli

Texniki məlumatlar

Çəki	8570/11-3	1,12 kq				
	8570/11-4	1,35 kq				
	8570/11-5	1,45 kq				
Ömür müddəti	5000 keçid dövrü (elektrik və mexaniki)					
Fırlanma momenti	Qısqaclar: 1,2 Nm Divar rozetkasının bağlantı qapağı: maksimum. 1,8 Nm					
Kabel və kabel girişləri	1 x M25 x 1,5 (Sifarişdən asılı olaraq yerləşdirmə yuxarı və yan tərəfə mümkündür) istəyə bağlı olaraq: maks. 2 x M25 x 1,5; sızdırmazlıqlar və ya metal girişi təmin edir					
Kabelin bağlantısı	Rezbanın ölçüsü	SW	Sıxma sahəsi	Sıxma sahəsi + RDE*	fırlanma momenti Bağlantı rezbası 20 °C -də	fırlanma momenti Qayka 20 °C -də
	M20x1,5	24	7 ... 13 mm	4 ... 8 mm	2,3 Nm	1,5 Nm
	M25x1,5	29	10 ... 17 mm	7 ... 12 mm	3 Nm	2 Nm
Bağlama tıxacı	* Azaldılma sızdırmazlığı əlavə edin 1 x M25 x 1,5 Prokladka, yalnız -40 °C ərazi çərçivəsində birdəfəlik montaj üçün nəzərdə tutulmuşdur. Yenidən montaj edildikdə prokladkanı dəyişdirin.					
	Rezbanın ölçüsü	SW	fırlanma momenti Bağlantı rezbası 20 °C -də			
	M20x1,5	24	1 Nm			
Xarici torpaq bağlantısı	M25x1,5	29	1,5 Nm			
	Sifarişlə əlaqədar yerləşdirmə yanal mümkündür (keçid xətti 10 mm ²)					

Əlavə texniki məlumat üçün, www.r-stahl.com ünvanına baxın.


6 Daşınma və saxlama

- Cihazı yalnız orijinal qablaşdırmada daşımaq və saxlamaq.
- Quru vəziyyətdə (kondensasiya edilmədən) və vibrasiyasız saxlayın.
- Cihazı salmayın.

7 Montaj və quraşdırma

7.1 Ölçülər/montaj ölçüləri

Ölçülü rəsm (bütün ölçülər mm ilə) – Xəbərdarlıq edilmədən dəyişdirilə bilər




8570/11-3..

8570/11-4.. və 8570/11-5..

Qoruyucu kontakt qutusunun təşkili

Mövqe: saat mövqeyi, görünüş: ştekerin önü



200 ... 250 V = 6 h


Əlaqə sancaqlarının və qısqac işarələrinin tərtibatı

1 P + N + PE

2 P + PE

3 P + PE


3 P + N + PE




19590E00



19178E00



19266E00



19266E00

8570/11-3..

8570/11-3..

8570/11-4..

8570/11-5..

6h mövqeyində kontakt sancaqlarının və qısqac təyinatlarının tərtibatı (öndən görünüş)

Kontakt sancaqlarının və qısqaç təyinatlarının tanım rəngləri və yerləşdirilməsi

Qütblərin sayı	Tezlik [Hz]	Voltaj [V]	Rəng indeksi	Qoruyucu kontaktın yerləşdiyi yer
8570/11-3.. 2 P + $\frac{1}{2}$	50 və 60	200 ... 250	mavi	6 saat
	50 və 60	380 ... 415	qırmızı	9 saat
	50 və 60	480 ... 500	qara	7 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
	DC	> 50 ... 110	açıq boz	3 saat
8570/11-3.. 1 P + N + $\frac{1}{2}$	50 və 60	100 ... 130	sarı	4 saat
	60	277	açıq boz	5 saat
8570/11-4.. 3 P + $\frac{1}{2}$	50 və 60	100 ... 130	sarı	4 saat
	50 və 60	200 ... 250	mavi	9 saat
	50 və 60	380 ... 415	qırmızı	6 saat
	50	380	qırmızı	3 saat
	60	440 ... 460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	480 ... 500	qara	7 saat
	50 və 60	600 ... 690	qara	5 saat
	100 ... 300 ²⁾	> 50	yaşıl	10 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
8570/11-5.. 3 P + N + $\frac{1}{2}$	50 və 60	57/100 ... 75/130	sarı	4 saat
	50 və 60	120/208 ... 144/250	mavi	9 saat
	50 və 60	200/346 ... 240/415	qırmızı	6 saat
	50	220/380	qırmızı	3 saat
	60	250/440 ... 265/460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	277/480 ... 288/500	qara	7 saat
	50 və 60	347/600 ... 400/690	qara	5 saat

IEC 60309-2 uyğun olaraq fərqli gərilim və frekanslar üçün yivin yeganəliyinə əsaslanan identifikasiya rəng və düzləndirici

1) Əsasən gəmi qurğularında

2) Frekanslar ≥ 100 Hz yüksək istilik davranışına gətirib çıxarır. Bu, cədvəlin 12 A-a azaldılması ilə kompensasiya edilməlidir.


7.2 Montaj/sökmə, istifadə mövqeyi

7.2.1 Montaj

Cihaz daxili və xarici sahələrdə istifadəyə uyğundur.

- Açıq havada istifadə edildikdə, korpus və partlamağa davamlı elektrik avadanlıqlarının qoruyucu bir dam və ya divar ilə təchiz edilməsi məsləhət görülür.

Əməliyyat mövqeyi




- Örtmə qapağı aşağı, bağlantı sahəsi yuxarıya doğru.

- Divar rozetkasını dörd şrup ilə şaquli vəziyyətdə hamar bir divarda bərkidin.






Quraşdırma çuxurları slotlardan ibarətdir. Bununla, şaquli və üfüqi montaj tarazlığı mümkündür.


Köməkçi kontaktorların quraşdırılması



- Korpusu açmaq.
- İstədiyiniz köməkçi kontaktorları sol və sağ yuvaya çəkin. İki yerə yerləşdirmək mümkündür.
- Korpusu bağlamaq.

7.3 Quraşdırma


	<p style="text-align: center;">XƏBƏRDARLIQ</p> <p>Gərginlik daşıyan hissələr ilə elektrik cərəyanı vurması təhlükəsi! Buna əməl etməmə ölümə və ya ağır yaralanma ilə nəticələnə bilər.</p> <ul style="list-style-type: none"> • Enerji təchizatından bütün əlaqələri və siqnalları ayırın. • İcazəsiz keçid əleyhinə təhlükəsiz əlaqələr.
	<p style="text-align: center;">TƏHLÜKƏ</p> <p>Qoruyucu tədbirlərin olmaması səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək.</p> <ul style="list-style-type: none"> • Müvafiq xətt seçimi ilə mümkün olan maksimum icazə verilə bilən temperaturlarının aşılmamasını təmin edin. • Ucluqlardan istifadə edərkən bunları müvafiq uyğun alətdən istifadə edin. • EN 60079-14, 12-ci bölməsinə uyğun olaraq, təhlükəsiz və qeyri-daxili təhlükəsiz sxemlər arasındakı izolyasiya potensialı və ayırma məsafələrinə riayət edin. • Yalnız ayrıca yoxlanılmış və AB tipi-sınaq sertifikatı ilə sertifikatlaşdırılmış kabel girişləri və bağlama fişlərindən istifadə edin. • Xətt izolyasiyası qısqaca qədər çatmalıdır. • Dirijor soyma zamanı zədələnməməlidir (məsələn, kəsik-kəsik). • Həmişə torpaq xəttini qoşun.
	<p>Bir birləşmə sıxacağı altında iki xətt keçirici quraşdırıla bilər. Keçirici material və en kəsiyi onda bərabər olmalıdırlar. Dirijorlar xüsusi hazırlıq tədbirləri olmadan bağlana bilər.</p>

	<ul style="list-style-type: none"> • Qaykanı (6) boşaldın. • Toz qoruyucusunu (5) uzaqlaşdırın. • İxtiyari: Ucluğu götürün (4b). • Kabeli aparıcı xəttlə aparın. • Qaykanı (6) bərkidin.
---	---

Gedişat


2	= Kipləşdirici halqa	4b	= Azaltma ucluğu (RDE)
3	= Birləşdirici qayka	5	= Tozdan qoruyucu
4a	= Kipləşdirici	6	= Qayka

	ölçüləri [mm]	
	A	B
Əsas kontaktor	180	10
Köməkçi kontaktorlar	180	6
Köməkçi kontaktorlar Ex i	180	6




- Korpusu açmaq. Kabelləri kabel girişindən bağlantı bölməsinə aparın. Kabelləri kəsin. Kabelləri müvafiq qısqaclarda yerləşdirin və sıxın (sıxma momenti "Texniki məlumat" bölməsinə baxın). Bunu edərkən, sıxılma plitəsinin altından tamamilə sökülmüş kabel uçlarını yerləşdirin. Kabellərin sıxlığını yoxlayın. Kabelləri birləşdirin. Sıxma nöqtələrinin gərginliyin altında olmadığına əmin olun. Kabel girişini sıxın. Korpusu bağlayın ("Texniki məlumatlar" bölməsinə baxın).


Köməkçi kontaktorların quraşdırılması



- Korpusu açmaq.
- Kabeli kaben girişi ilə bağlanma yerinə daxil edin.
- Vintsiz sıxacaları vint fırladıcısı ilə açın (2) (Kəsicici 06 x 3,5 Forma A DIN 5264 o cüm. ISO 2380-1-ə əsasən).
- Kabelləri müvafiq sıxaclardaxil edin və bərkidin(3). Kəsilməmiş xətt sonluqları tamamilə sıxacda olmalıdır.
- Xətti yerləşdirin (sıxacq hissəsi gediş hissəsinin altına düşməməlidir).
- Kabel giriş(lər)ini bərkidin.
- Korpusu bağlayın (sıxılma momenti "Texniki məlumat" bölməsinə baxın).

8 İşə salma



	TƏHLÜKƏ
	<p>Yanlış quraşdırma səbəbiylə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək.</p> <ul style="list-style-type: none"> • İşə salmadan əvvəl cihazın düzgün quraşdırıldığını yoxlayın. • Milli qaydalara riayət edin.

	XƏBƏRDARLIQ
	<p>Arxa çatışmazlığı və yanlış keçid əməliyyatları səbəbindən yüksək təzyiqli səbəbiylə cihazın zədələnməsi və ya məhv edilməsi! Buna əməl etməmə ölüm və ya ağır yaralanma ilə nəticələne bilər.</p> <ul style="list-style-type: none"> • Qoşma və söndürmə gedişlərini tam və tez aparın. • 0 və I arasında (ON və OFF) mövqə keçidindən qaçın.

İşə salmadan əvvəl aşağıdakıları təmin edin:

- Montaj və quraşdırılması yoxlayın.
- Korpus zədələnməməlidir.
- Gərəkirsə, xarici cisimləri çıxarın.
- Həmçinin bağlantı sahəsini təmizləyin.
- Xətlərin düzgün yerləşdirildiyini yoxlayın.
- Bütün boltların və qaykaların sıx bağlanmasını yoxlayın.
- Bütün xətt keçidlərinin və axın hissələrinin bərkidilməsinə nəzarət edin.
- Bütün xətlərin möhkəm bir şəkildə bağlı olduğunu yoxlayın.
- Şəbəkə gərginliyinə diqqət yetirin.
- İstifadə edilməmiş xətt keçidləri 2014/34/EU qaydasına əsasən IEC müvafiq hissələr və IEC istifadə edilməmiş deliklərlə 2014/34/EU qaydasına əsasən bərkidin.

9 Fəaliyyət

	Divar rozetkası yalnız tam quraşdırıldıqda istifadə edilə bilər.
	Divar rozetkası yalnız taxılı ştekerdə çalışır. Şteker çıxarıldıqda, bağlama qapağını süngü halqası ilə bağlayın.

R. STAHL firmasının yalnız 8570/12 və 8575/12 tipli konnektorları istifadə edilə bilər.
8575/12 ştepseli zamanı qoruma növü taxılı vəziyyətdə IP55 -ə enir.

10 Texniki qulluq, xidmət və təmir




10.1 Texniki qulluq

- Yoxlamaların mahiyyəti və həcmi müvafiq milli qaydalardan götürülməlidir.
- Əməliyyat şəraiti yoxlama intervalları ilə uyğunlaşdırmaq.


Cihaza xidmət edərkən ən azı aşağıdakı nöqtələri yoxlayın:

- möhkəm oturacaq üzərində xətlər,
- bağlayıcı sancaqların korpus, sıxlıqlar və üst səthin zədəli olub olmadığını
- qaykanın çirkli olub olmadığını
- müvafiq temperatura uyğunluq
- nəzərdə tutulan istifadə

10.2 Xidmət

	DIQQƏT Gərginlik daşıyan hissələr ilə elektrik cərəyanı vurması təhlükəsi! Diqqət etməmə kiçik yaralanma ilə nəticələnə bilər. <ul style="list-style-type: none">• Bütün elektrik bağlantılarını ayırın.• İcazəsiz keçid əleyhinə təhlükəsiz əlaqələr.
	TƏHLÜKƏ Defekt keçid kontaktlarına görə həddindən artıq qızma və partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək. <ul style="list-style-type: none">• Hər bir qısa qapanmadan sonra, şalterin əsas cərəyan dövrəsində keçid kontaktlarının vəziyyəti hermetik mühafizə olunan avadanlıqla yoxlanılmayan rozetkanın flanşını dəyişdirin.
	İstifadə olunan ölkədə tətbiq olunan milli qaydalara riayət edin.

10.3 Təmir

	TƏHLÜKƏ Yanlış təmir səbəbiylə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək. <ul style="list-style-type: none">• Cihazların təmiri yalnız R. STAHL Schaltgeräte GmbH tərəfindən həyata keçirilməlidir.
---	--

10.4 Geriyə qaytarma

- Cihazları yalnız R. STAHL ilə razılaşdırdıqdan sonra qablaşdırın və geri göndərin! Bunun üçün R. STAHL-ın məsul nümayəndəsi ilə əlaqə saxlayın.

Təmir və xidmət üçün gri göndərilmədə R. STAHL-ın müştəri xidməti sizin ixtiyarınızdadır.

- Şəxsən müştəri xidməti ilə əlaqə saxlayın.

yaxud

- www.r-stahl.com saytına daxil olun.
- "Dəstək" hissəsində > "RMA blankı" > "RMA-faktura sorğu edin" seçin.
- Formu doldurun və göndərin. Təsdiq edilir. R. STAHL müştəri xidməti sizə müraciət edəcəkdir. Məsləhətləşmədən sonra RMA sertifikatı alacaqsınız.
- Cihazı qablaşdırma içərisində RMA sertifikatı ilə birlikdə R. STAHL Schaltgeräte GmbH ünvanına göndərin (baxın. Bölüm 1.1).

11 Təmizləmə

- Elektrostatik yüklənmənin qarşısını almaq üçün potensial partlayıcı atmosferdəki qurğular yalnız nəm bir parça ilə təmizləyə bilər.
- Təmizləmə üçün: su və ya yumşaq, aşındırıcı olmayan, təmizləyici maddələrdən istifadə edin.
- Aşındırıcı təmizləyici maddələr və ya məhlullardan istifadə etməyin.
- Fişin yuvasına su və təmizləyici vasitələrin daxil olmasını aradan qaldırın.

12 Utilizasiya

- Utilizasiya üçün yerli və milli qaydalara və qanunlara əməl edin.
- Materialları ayrıca tuallantiya atın.
- Qaydalara uyğun olaraq bütün komponentlərin ətraf mühitə zərəri olmadan atılmasını təmin edin.

13 Aksesuarlar və ehtiyat hissələri

GÖSTƏRİŞ

Orijinal olmayan komponentlərdən istifadə edərkən cihazın səhf işə salınması və ya zədələnməsi.

Diqqət tmmə maddi ziyana səbəb ola bilər!

- Yalnız R. STAHL Schaltgeräte GmbH şirkətinin orijinal hissələri və ehtiyat hissələrini istifadə edin.



Aksesuarlar və ehtiyat hissələri www.r-stahl.com səhifəsində baxın.

EU Konformitätserklärung
EU Declaration of Conformity
Déclaration de Conformité UE




R. STAHL Schaltgeräte GmbH • Am Bahnhof 30 • 74638 Waldenburg, Germany
 erklärt in alleiniger Verantwortung, *declares in its sole responsibility, déclare sous sa seule responsabilité,*

dass das Produkt: **Steckvorrichtung**
that the product: *Plug and socket*
que le produit: *Prise de courant*

Typ(en), type(s), type(s): **8570/*1**
8570/*2
8570/*5
8570/*6

mit den Anforderungen der folgenden Richtlinien und Normen übereinstimmt.
is in conformity with the requirements of the following directives and standards.
est conforme aux exigences des directives et des normes suivantes.

Richtlinie(n) / Directive(s) / Directive(s)		Norm(en) / Standard(s) / Norme(s)
2014/34/EU 2014/34/EU 2014/34/UE	ATEX-Richtlinie <i>ATEX Directive</i> <i>Directive ATEX</i>	EN IEC 60079-0:2018 EN 60079-1:2014 EN 60079-7:2015+A1:2018 EN 60079-11:2012 EN 60079-31:2014
Ex-Kennzeichnung, Ex-marking, Ex-marquage:		II 2 G Ex db eb IIC T6 Gb  II 2 G Ex db eb ia IIC T6 Gb II 2 D Ex tb IIIC T80 °C Db CE 0158
EG/EU-Baumusterprüfbescheinigung: <i>EC/EU Type Examination Certificate:</i> <i>Attestation d'examen CE/UE de type:</i>		PTB 03 ATEX 1227 (Physikalisch-Technische Bundesanstalt, Bundesallee 100, 38116 Braunschweig, Germany, NB0102)
Produktnormen nach Niederspannungsrichtlinie: <i>Product standards according to Low Voltage Directive:</i> <i>Normes des produit pour la Directive Basse Tension:</i>		EN 60309-1:1999+A1:2007+AC:2014+A2:2012 EN 60309-2:1999+A1:2007+A2:2012 EN 60309-4:2007+A1:2012
2014/30/EU 2014/30/EU 2014/30/UE	EMV-Richtlinie <i>EMC Directive</i> <i>Directive CEM</i>	Nicht zutreffend nach Artikel 2, Absatz (2) d). Not applicable according to article 2, paragraph (2) d). Non applicable selon l'article 2, paragraphe (2) d).
2011/65/EU 2011/65/EU 2011/65/UE	RoHS-Richtlinie <i>RoHS Directive</i> <i>Directive RoHS</i>	EN 50581:2012

Waldenburg, 2020-04-22

Ort und Datum
Place and date
Lieu et date

i.V.


Holger Semrau
Leiter Entwicklung Schaltgeräte
Director R&D Switchgear
Directeur R&D Appareillage

i.V.


Jürgen Freimüller
Leiter Qualitätsmanagement
Director Quality Management
Directeur Assurance de Qualité